



**Məmməd ASLAN**

**Son nazlama**

*Əngin şair Yahya Kəmal Bəyatiyə*

Dünyanın nə gözəl yazılmış, Allah!  
Nazlı bənövşələr saplaq üstündə...  
Aləm öz kefində: quş da, bəcək də;  
Demə ki: mən yoxam  
bir dağ üstündə.  
Hər təpə bir qoyun, mən çoban idim;  
Yere də, göye də pasiban idim!  
Mən hardan bilərdim: haracan idim?!  
Boy atıb bitmişdim torpaq üstündə.  
Palid ocağında yanın közlərdim;  
Murovu canından çox əzizlərdim!..  
Axşamdan-səhəre sübhü gözlərdim:  
Bir şəh damlaştıq yarpaq üstündə.  
Dağdan-dağda qonmaq ömürlük peşəm:  
Hər zirve sırrına aşyanı quşam!  
Şahlar görmədiyi gün keçmişəm:  
Bir daxma altında, çardaq üstündə.  
Bu, son gözgörüşü; bu, son nazlama;  
İstər sizla könül, istər sizləmə!..  
Səda verməz sazin, bir də sazlama;  
Qismətin qalmadı bulaq üstündə.  
Çıxar qoñcasından söz birər-birər;  
Hər kəs əkdiyini aqibət dərer.  
Pərvaz qanadlardan tərlanlar törlər:  
Nəsil qaymaq tutar ocaq üstündə.  
Baxma hər yazdığım dastan olmadı;  
Qəlbim toy-düyündən, yasdan olmadı...  
Qəm etmə ki: Məmməd Aslan olmayı;  
Axtarsan, taparsan varaq üstündə.

**Kənardan baxana döyüş asan gələr**

İndi əyalətlərdən gənclər şeir sevdası ilə Bakıya dəstə  
dəstə tökülüşüb gəlirlər. Allah xeyrə calasın.

Gənclik dəstə-dəstə şeirə gəlməz;  
Toplaşış əkinə-biçinə gələr.  
İşindən-güçündən baş çıxardası -  
Qandığı bir topum içine gələr.  
Allah verməyibse, bəndə də verməz;  
İstər arxada ol, öndə də... vermez!..  
Yaxında, uzaqda, gəndə də verməz!..

# Məmməd Aslansız ötən bir il

Şair ancaq ilham gücünə gələr!  
Şeir şairin xəyal ölkəsi!  
Bir dodaqdan qopan bir soyun səsi!  
Şeir şeirdirə, qızıl külçəsi! -  
Yığışış ərənlər köçünə gələr!

Təklikdən dikələr ən böyük hünər!  
Şair tekbaşına artar, güvənər!..  
Dalğa-dalğa gələn, sahildən döner;  
Təmkinsiz söz kimin vecinə gələr?!

Kağız arxac deyil! Söz qalaq-qalaq!..  
İtirir yönünü daha yol-yolaq.  
Nə yazırsa-yazsin, hər səydən qabaq;  
Şairlik qəlemin ucuna gələr!...  
Haqqı bəsirətlə nəzm etməyənlər;  
Aşılışı dağı əzm etməyənlər;  
Sözü gerəyinə həzm etməyənlər  
Görərsən: cəcinqa-cəcinqa gələr!..  
Şairlik ibretdir, sözün hasili!  
İbret kəlamları gəydən asılı!  
Şairlik bir uca Ruhun Rəsəlu!  
Bir sirlı aləmin tacına gələr!

**Qazi Gülxanə paşa**

Buludlar kişnədi, ildirim çaxdı,  
Sanasan dağları göy yixacaqdı!..  
Yubanma ömrümə, Qazi Gülxanə,  
Cərrah biçağını siyrıma vaxtı!!!

Xəstəlik ölümün birər əsgəri;  
Birlərdən töreyir zülmün ləşkeri.  
Sən meydana çıx ki, Qazi Gülxanə:  
Ölümün nəfəsi çəkilsin geri!  
Tapdı mince Qazi nicatı burda,  
Qurtuldu yenidən həyatı burda!  
Şaire, yazara ömür bəxş etdi!..  
Nura dəyişirlər zülməti burda.  
Gülxanə: Rehmani ordunun başı!  
Fəryada, zillətə, ölüme qarşı!  
Ulu dərgahına penah getirdim:  
Məni bu zülmətdən sabaha daşı!  
Tibbin ve Qazinin müştərək bürcü!  
Gülxanə biçağı - həyat ülgücü!  
Yüz ildən artıqdır aləmə bəlli:  
Cərrah biçağında kamalın gücü!  
Gülxanədə gül yox, gül həkimlər var!  
Yixılma, yixılsan, gör ki kimlər var!  
Gələni ümidi, gedəni rahat;  
Sevinc ortamında təlatümlər var!  
Sən Türkün fəxrəsin, fəxarətisən!  
Bir soyun şahlanmış kəramətisən!  
Sən haqqın fərahı, sağlıq neməti;  
Millətin ziqiyət bir sərvətisən!  
Həyat qoñgasında hər dəfə Qazi,  
Sən Haqqından razı, Haqq səndən razı!  
Bir nurlu məşəlsən məğrur əllərdə;  
Fəthin təzələnir hər həftə azi!

**Bu da ki belə...**

Bu bostanı necə əkib-becərim?!

Yağışı quruyub, su da ki belə...  
Kasadlıq afətdir; nə fərqi varmış:  
Ya muşovul yesin, ya da ki belə...  
Kotan nədi, fil qaldırar bu qırğı!

Heç nədən yarırlar dağların bağıri...  
Kor quyudan ne səs bitər, ne qarğı:  
Dibində boğulub səda ki belə...

Laxlamış bir iman sağ qala, qalmaz!  
Pozulmuş o hörmət saqqala qalmaz!  
Bir budaq ucunda çaaqqala qalmaz;  
Neylə gəlir-gəlsin, qada ki belə...  
Bu qaçqınlıq hardan soya, nəsile?!.  
Axşam nəsle gelir, səhər nəs ile.  
Qorxuram bu torpaq şoran kəsile:  
Göz yaşıyla doyur cada ki belə...  
Sultanheydər zirvedəki pir idi!  
Ağrıyla üzbeüz, qəlibi bir idil!..  
Keytidağda "Qu gölü"müz qurudu;  
O göl qudan getdi; qu da ki belə...  
Qaneyəm dünyənin azi-çoxuya;  
Uyuşum tapayıdım, ey kaş, yuxuya;  
Aradım səbrimi "Yahu-Yahu!"yla,  
Qəzəbnak olmayıb Xuda ki belə...  
Her açan çıçəklə bir bahar səndim;  
Bir qom bənövşəyə can dəyişərdim...  
Ömrümün boyunu ölçüdüm; üşəndim:  
İnidən düşmürəm yada ki belə...  
Bela xor baxmazdi bandə Allah'a:  
Ulduzlar daş kimi qorxuram yağı...  
Bu ormandı palid bitməz bir daha:  
Hindilər tumunu uda ki belə!..  
Bu mövzu ağlıma geldi ha sondan;  
Dadanmışdım: qoşma yazam asandan.  
Sonunu gözləmə Məmməd Aslandan!..  
Yetər bu qədəri!.. Bu da ki: Belə!!!

**Qayadan qumacan**

Dağın ayağından asılar daşlar;  
Belə mənzil kəsər daş ağır-agır...  
Tükənmək bilməz ki, çılgın savaşlar;  
Daşlaşmış canlardan kövrəklilik yağır.  
Soyumun daşını dösüme döydüm,  
Döyə bilmədimse, kimə ne borcu?!

Qayaya kök atıb, daşda böydüm;  
Daş-daşla qovuşsa, daş - qala bürkü!..  
Çiyninə baş eysək bir-birimizin;  
O daş yastıq olar, baş yarmaz dahan!  
Boğmaz işığını gecə gündüzün;  
Sağ-salamat çıxar axşam sabaha!..  
Bir soy ki bir daşla başa qoysa əger,  
O daş millət üçün səcdəgah olar!  
Kök özünü sevsə, Haqq onu sevər!  
Bir soyun ayarı tam agah olar.  
Qaya sədəsi var basın yasında:  
Baş, daşın üstündə heykəle döner!  
Orxon-Yeniseyin daş-qayasında,  
Hələ Türklüyümün nəbzi döyüner.

**Ürəyə ismaric**

Cənnət Dəlidağda böyüdüm səni:  
Çəşmələr başında, gülər içinde.  
Ulular ruhundan fişqirib gələn  
Bayati mayalı dillər içinde.  
Çəmni tez qurdum ərş-i-feləklə;  
Pərvazın uyuşdu göydə məlekələ;  
Köksüne sığmayan bir dağ ürekələ  
Necə bəxtəvərdim ellər içinde.

Mənim dolub-daşan nəfəsim idin;  
Ləşkerlər pozmağa sən bəsim idin!  
Dünyam batar olsa, qəvvəsim idin;  
Naçar qoyma məni yollar içində...

**Rübailər**

Düşünmə: səninlə ta bitdi dünya;  
İnsansın xaraba tabutdu dünya.  
Cındırlı pir gördüm yol kənarında;  
Qoynu-qoltuğuyla yaqtdu dünya!  
Bu dağların o üzündən yaz gəlməz;  
O yaza qoşulub ötkəm saz gəlməz.  
Nə vaxtadək ərş üzündən baxacaq?!

Laçinqaya çımqəşməsə, səs gəlməz!..  
"Səheri kim açır" kitabımı bir avtoqraf  
Bəxtəvər başına uşaqlığımızı!  
Ardınca ox çatmaz o şüxluğumuzun!  
Hərəmiz bir dağın Məcnunu olduq:  
Bəxtəvər başına aşıqlığımızı...  
O dağlardan nə səs gələr, nə səda;  
Dəlidağdan yüz il tufan əsse də.  
Laçinqaya, Xor-xor bulaq, Göydərə:  
Dağ ərənlər uça Sultanheydər!..  
Nə zamandı gur leysana həsrətik!  
Yer əyri buludları bükədər!..  
Bu büsəti bir də görək, inşallah!  
Göydə görək, yerde görək, inşallah!

**Şair səlahiyyəti**

Zamandan dikələn əyrini, düzü  
Şair deməyəcək, bəs kim deyəcək?!

Xalqın dar günündə gərkli sözü  
Şair demədişə, him-cim deyəcək!  
Gelib hay verməyə min haya şair!  
Dilmənci qövmünə, dünyaya şair!  
Tanrıdan vergili, övliya şair  
Müəmma çözcək, tilsim deyəcək!  
Şair öygüsünü Peyğəmbər verib:  
Yarımpeyğəmbərə bərabər verib:  
Şairə misilsiz bir dəyər verib!

Hər döymən aqmağa bir çəm deyəcək!  
Şair gözlərini zillər tek yönə!  
Büdrəməz, başına min kötək enə!  
Min belə dünyadan bir ovuç dənə  
Şair olan kimsə "bəsim" deyəcək!  
Şeirindən halallıq gözleyən şair,  
Söz əkib, söz biçib, söz "döyən" şair  
İlahi dergahdan səs duyan şair:  
"Yetişsin her kəsə səsim" deyəcək!

Ovandım bir şair, tərsim bir şair!  
Hər ud bir şairdi, hər sim bir şair!  
Nəsimi bir şair, nəsim bir şair!-  
Nəsimi susarsa, nəsim deyəcək!  
Haqqına qailsə hərgələn şair,  
Təniməz ta özge dərgah bir şair!..  
Süfrələr pişiyi-- meddah bir şair  
Hər nə deyəcəksə, sərəm deyəcək!  
Hər amirdən uca Füzuli dühə!  
Sultanlıq tacından sarğı baha!!!  
Dağ olub axnayar başımıza ha!  
O zaman hər sözü mübhəm deyəcək!  
Sözden əvvəl düşün söz arxasını!  
Sümbələ, təmizlə fikrin pasını!  
Ləfin sarehini, sözün xasını!

Məni yandırsanız, tüstüm deyəcək!  
Xəzinələr yatır sözün bağında!  
Mən nələr çəkmədim xam söz uğrunda?  
Deyə bilmediyim sözümüzə sonda  
Şerimdən boylanan eksim deyəcək!  
Hər şair fırtına, her ömrə dastan!  
Çırplı qayalara, döz, Məmməd Aslan!  
Qəlbimin siminə köklən: nə çalsan!  
Bir sim kirisə də, bir sim deyəcək!

**Dəlidəgsiz**

Yeri-yeri, dağlar, səndən küsmüşəm:  
Dağlar, əsirgədin qarı da məndən?!

Qurbani  
Onun İlqarına bel bağlamışdım,  
Deyirdim:gül açmaz o dağlar mənsiz!  
Mən ondan kövəyəm,o məndən yuxa;  
Mən onsu ağlaram,o da ağlar mənsiz.  
Dözməz məndən betər Dəlidağ dərde,  
Bülbüller oxumaz mənsiz o yerde!  
Ağlar hönkür-hönkür,kirimez bir də!  
Ocaq ağlar mənsiz,od ağlar mensiz.  
Məmmədəm,soğulmaz bir daş bulağam;  
Loğman nəfəsindən çağlayam,axam...  
Dağın sinəsində çal-çarpaz dağam:  
Silinməz bağımdan o dağlar mənsiz!

**Türkлюдүн көркүк дәрди**

Nə zaman ki Kerkük gelir ağlıma:  
Boğazlanan bir Türk gelir ağlıma;  
Füzuli bağıni viran edənin  
Alı üçün türkük gelir ağlıma!

**Ali AKBAŞ.**  
(Türkiyə)

Şair Ali AKBAŞ elə hönkürdü,  
Alışıdı bağının başı Kerkükün.  
Çəkdiyi məşhəri təzədən gördü:  
Çağladı gözünün yaşı Kerkükün.

Tükün bir parçası olduğu halda,  
Kerkük yetim qaldı qoşqada-qalda.  
Sarsıldı varlığı minbir zavalda,  
Daş üstdə qalmadı daşı Kerkükün.

Onun köhne dərdi təzədir yenə,  
Kerkük dönük çıxmaz öz dediyinə!  
Xoyratlar dikilib söz gediyinə!  
Bayati yaddaşı,huşu Kerkükün!

Kənara çəkildi doğma qardaşlar,  
Başında üyündü qayalar,daşlar.  
Baxıb dağ-dağ oldu Ali AKBAŞLAR,  
Anlamaz dərdini naşı,Kerkükün...

Həm torpağı xoyrat,həm göyü xoyrat!  
Aldığı nəfəsi,həm suyu xoyrat!  
Fikri-düşüncəsi,hər şeyi xoyrat!  
Xoyratlı xəyalı,düşü Kerkükün!

Kerkük özü boyda bir kəramətdi!  
Kerkük xoyratıyla ta bize bənddi!  
Birimiz dirnağıq,birimiz etdi;  
Qonmaz özgəsinə quşu Kerkükün!